

Qırmızı Xaç özünü ifşa etdi

Bu beynəlxalq təşkilat Ermənistanın "humanitar fəlakət" şousunun oyuncusu olduğunu bir daha təsdiqlədi

"Humanitar fəlakət" şousu ilə dünyaya səs salmaq istəyən Ermənistan son əməlləri ilə göstərdi ki, əsl məqsədi Qarabağ ermənilərindən öz maraqları üçün istifadə etməkdir. Avqustun 29-da Azərbaycan tərəfindən göndərilən 40 tonluq ərzaq yükü hələ də Ağdam-Xankəndi yolunda gözləyir. Bunun kimi, Rusiyadan göndərilən yardım da qəbul edilmir. Deməli, məqsəd tamam başqdır.

Berdə şəhərində gözləyən Rusiya Qırmızı Xaç Cəmiyyətinin ərzaq dolu yüksək avtomobili ayın 10-da Ağdam-Xankəndi yolu ilə bu yükü Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılmalı olsa da, keçid təmin edilməyib.

Keçidin longməsinə səbəb kimi Qarabağdakı separatçılardan növbəti qeyri-konstruktiv mövqeyi göstərilir. Digər məlumatə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qərbin Rusiya Qırmızı Xaç Cəmiyyətinə təzyiqi nöticəsində belə bir vəziyyət yaranıb.

Bələliklə, humanitar böhran yaşayan ermənilər nə Azərbaycandan, nə də Rusiyadan göndərilən ərzaq yükünü qəbul edir.

Bu da bir daha təsdiq edir ki, Cənubi Qafqazda maraqlarını təmin etmək istəyən Avropa hər zaman siyasi oyunların aləti olan ermənilərden öz məqsədi üçün istifadə edir.

Separatçılığa dəstək verən təşkilatın fəaliyyəti Azərbaycan ərazisində məhdudlaşdırılmalıdır

Milli Məclisin deputati Azər Badamov qəzetişimə açıqlamasında deyib ki, sentyabrın 9-da BQXK-nin humanitar yüksü Samur keçid məntəqəsindən daxil olanda bu beynəlxalq təşkilatın emblemi altında gələn yüklerin öz ünvanına cətacığı güman edildi: "Hesab edirdik ki, BQXK-nin ofisinin hansı ölkədə yerləşməsi əsas şərt deyil. Ona görə də bu komitəyə Laçın yolu vasitəsilə xəstələrin və həyatı vacib vasitələrin daşınmasına icazə verilib. Amma hadisələrin inkişafı Beynəlxalq Qırmızı Xaç Komitəsinin də, düşündürümüz kimi, saf niyyətli fəaliyyətlə möşgül olmadığını sübut edir".

Rusiya BQXK-nin yükünün də Bərdədə hotelin qarşısında gözlədiyini və buraxılmadığını xatrladan A.Badamov bildirib ki, ilk baxışda bu təşkilatların eyni konvensiya altında fəaliyyət göstərdiyi görünə də, reallıqda selektiv yanaşmaların olduğu açıq-aydın ortadadır. Xankəndiyə humanitar yükü göndərdiyinə görə Rusiya nümayəndəliyinə təzyiqlərin göstərilməsi bunu bir daha təsdiqləyir və bu, həmin təsisatin əsl məramını üzə çıxardır: "Biz bunu 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdik. O vaxtı BQXK erməni silahlılarını Füzulidən çıxartmağa cəhd etmiş və köşəfiyyat məlumatları toplayaraq düşmənə ötürürümüş. Müharibə başa çatanan sonra da BQXK Ermənistandan Xankəndiyə intensiv şəkildə daşımalar həyata keçirmişdi. Amma bu yüksək yoxlanılmışından avtomobil lərənə daşındığı suallar doğururdu. Hətta sərhəd xidmətimiz tərəfindən BQXK-nin qacaqmalçılıqla möşgül olduğu da müəyyənləşmişdi. İndi də BQXK Xankəndiyə ancaq Ermənistandan humanitar yüksəklərin daşına bilecəyi kimi mövqə ortaya qoyur".

Deputat bildirib ki, bu hərəkət humanitar yardımlla bağlı neytral fəaliyyətlə möşgül olmalı olan beynəlxalq təşkilatın siyasi məsələlərə və çirkin niyyətlərin

reallaşdırılmasına cəlb deməkdir. "Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsinin məramı ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsindən ibarətdir, onun hansı istiqamətdən daşınmasının nə əhəmiyyəti

var? Hadisələrin inkişafı bir daha sübut edir ki, BQXK Qərbin elində siyasi manipulyasiyalar etmək üçün alətə çevrilib. Təsisatın ofisi birmənəli şəkildə bilməlidir ki, hətta Ağdam-Xankəndi yolu açıldıq təqdirdə onlar öz emblemi altında əvvəller olduğu kimi öz çirkin niyyətlərini davam etdirə bilməyəcəklər", - deyə o elavə edib.

BQXK-nin Ermənistən ofisinin Xankəndidəki fealiyyətinin separatçılığın inkişafına xidmət etdiyini vurgulayan A.Badamov bildirib ki, bütün bunlar komitənin fealiyyətinin siyasıləşdirməyini və müəyyən qüvvələrin maraqlarına xidmət etdiyini sübut edir. Ona görə də "BQXK-nin ölkəmizdə fəaliyyət göstərməsinin davam etdirilməsi nə qədər düzgündür?" suali ortaya çıxır.

Deputat hesab edir ki, separatçılığa dəstək verən belə bir təşkilatın fəaliyyəti Azərbaycan ərazisində möhdudlaşdırılmalıdır: "Ölkəmiz siyasıləşməyən humanitar təşkilatla əməkdaşlıq etməlidir. Bunu bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Cenevrədə yerləşən ofisində öz fikrimizi bildirməliyik. Əgər bu qurum fəaliyyətini ərazilərimizdə davam etdirmək istəyirsə, ancaq Azərbaycanın daxili yollarından istifadə edə bilər".

BQXK-nin regionda fəaliyyətinə zərurət qalmayıb

Milli Məclisin deputati Bəhruz Məhərrəmov deyib ki, Rusyanın Qırmızı Xaç Komitəsinin yüksək avtomobilinin Xankəndiyə hələ də buraxılmaması Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı qondarma rejimin qalıqları ilə birgə hərəkət etdiyini göstərir. BQXK özünün regionda olma məqsədlərindən çox uzaqlaşış: "Bu gün faktiki olaraq Ağdam-Xankəndi yoluğun və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin qarşısında dayanan əsas qüvvə məhz Beynəlxalq Qızıl Xaç Komitəsidir. Özünü humanitar məqsədlər naminə bütün aktların dəstəkçisi kimi təqdim etsə də, bu komitə Ağdam-Xankəndi yoluğun açılmasına üçün mümkün olan bütün riçaqları işə salıb. Fransanın peyki kimi davranan təsisat Qarabağın erməni sakinləri arasında bu yolu açılmasına üçün təbliğatdan tutmuş Rusyanın Qırmızı Xaç Komitəsinə təzyiqlərə qədər təxribatçı fəaliyyəti artıq gizlətmir".

Ağdam-Xankəndi yoluğun sənii şəkildə əngəllənməsinin Qərbin, xüsusən Parisin sıfırı olduğunu deyən deputat bildirib ki, BQXK 1949-cu il Cenevrə Konvensiyası və sənədin 1977-ci və 2005-ci illər Əlavə Protokolları ilə qarşısına qoymulmuş vəzifələrlə deyil, məhz bu sıfırı çərçivəsində təxribatçı fəaliyyətə möşğuldur. Görünən odur ki, regiondan sıxışdırılan, qovulan riyakar Qərb dairələri üçün qalib Azərbaycanın qarşısına humanitar missiyalar pərdəsi altında çıxməqdan başqa yol qalmayıb. Azərbaycanın artan hərbi-siyasi imkanları qarşısında birbaşa



prosesə müdaxilə edə bilməyən Qərb Ağdam-Xankəndi yolu ilə yükün keçirilməsinə maneçilik tərəfdiləsində Beynəlxalq Qırmızı Xaç Komitəsindən istifadə edir. Humanitar təsisatdan daha çox, radikal xristian ittifaqı kimi çıxış edən Qırmızı Xaç Qərb dairələrinin diktəsi altında məmənuniyyətlə öz missiya və öhdəliklərini bir kənara qoyub pozuculuqla möşgül olur. Əslində, Qırmızı Xaçın geosiyasi oyulara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edən alətə çevriləməsi, beynəlxalq humanitar təşkilat kimi yox, Fransa Xarici İşlər Nazirliyinin, yaxud Sorosun departamenti kimi fəaliyyət göstərməsi bizim üçün yenilik deyil.

Bəhruz Məhərrəmov qeyd edib ki, Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərən BQXK-nin nə münaqişə dövründə, nə də postmühərribə reallığında Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinin şahidi olmuşuq. "Əksinə, "bitəreflik", "qərəzsizlik", "vahidlik" kimi fundamental prinsipləri rəhbər tutmaq bərədə öhdəlik götürən BQXK daim Qərbin diktəsi ilə Ermənistənla vahid tərəf kimi çıxış edib, hətta İrəvanın hərbi ortağına çevrilib. Təsisatın keşfiyyat xarakterli məlumatların Ermənistənə ötürülməsindən humanitar missiya adı altında quldur dəstələrinə dəstək verilməsinə qədər mədətina uyğun gəlməyən çoxsaylı riyakar fəaliyyəti barədə faktlar var. Habelə Laçın sərhəd-buraxılış məntəqəsində Qırmızı Xaçın qacaqmalçılıq fəaliyyəti, elecə də beynəlxalq axtarışda olan hərbi canilərin məsuliyyətdən yayındırılması işini təşkil etməsi kimi qanunsuz fəaliyyətləri birbaşa kameralar önündə ifşa edilib", - deyə o elavə edib.

BQXK-nin son dövrlərdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin "humanitar ehtiyacları" və "humanitar fəlakət" şousunun mühüm iştirakçılarından biri kimi çıxış etdiyini söyləyən deputat vurgulayıb ki, bu komitə ökəmizlə imzaladığı 1996-ci il Sazişinin 9-cu bəndi artıq ifşa olunmuş bu cinayətkar qurumu Azərbaycandan çıxarmağa kifayət edir: "Üstəlik, beynəlxalq hüquqla da BQXK-nin regionda fəaliyyətinə zərurət qalmayıb. Belə ki, humanitar fəaliyyətin hüquqi bazislərindən sayılan 1997-ci il Sevilya Razılışmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımının həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Yəni müvafiq humanitar fəaliyyət istiqamətində artıq əsas söz sahibi BQXK yox, milli təsisat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti olmalıdır".

Hazırda BQXK tərəfindən anti-Azərbaycan fəaliyyətinin müşahidə edildiğini deyən B.Məhərrəmov əlavə edib ki, həmin Sazişin 12-ci maddəsi və 1961-ci il Vyana Müqaviləsinin 9-cu bəndi artıq ifşa olunmuş bu cinayətkar qurumu Azərbaycandan çıxarmağa kifayət edir: "Üstəlik, beynəlxalq hüquqla da BQXK-nin regionda fəaliyyətinə zərurət qalmayıb. Belə ki,

humanitar fəaliyyətin hüquqi bazislərindən sayılan 1997-ci il Sevilya Razılışmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyə əsasən, humanitar yardımının həyata keçirilməsində aparıcı rolun milli cəmiyyətlərə verilməsi qərara alınıb. Yəni müvafiq humanitar fəaliyyət istiqamətində artıq əsas söz sahibi BQXK yox, milli təsisat olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti olmalıdır".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"